

## PRESS-RELİZ:

The banner for BDDDB2016 (Big Data Day Baku 2016) features a blue background with binary code. The main text reads "BDDDB2016 transforming Big Data into Big Value...". Below this, it states "QAFQAZ UNIVERSITY 17 MAY 2016" and provides the website "www.CeDAWI.org/BDDDB2016" and Facebook page "www.fb.com/CeDAWI". The banner also lists the primary partner "Azercell", partners "IBM", "ORACLE", and "Microsoft", and media partners "INFOCITY", "trend", "Day.Az", "MILLAZ", "AZERNEWS", "qafqaz.az", "METBUAT.AZ", "XƏBƏRLƏR", "PİCİVA", "REPORT", and "AZPHOTO".

### BÖYÜK HƏCMLİ VERİLƏNLƏR GÜNÜ BAKI 2016 (BIG DATA DAY BAKU 2016) BEYNƏLXALQ FORUMU

Qafqaz Universiteti, 17 may 2016

[www.cedawi.org/BDDDB2016](http://www.cedawi.org/BDDDB2016)

#### "Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyəre çevrilməsi"

Günümüzdə geniş istifadə olunan İnternet servisləri, Veb və Mobil tətbiqlər və Mobil Rabitə bir çox ehtiyaclarımızı qarşılamaqla yanaşı iri həcmli verilənlərin yaranmasına böyük təkan verir (zəng tarixçələri, mətnlər, emallər, sosial mediadakı yenilənmələr, şəkillər, videolar, məkan məlumatları və s.). Baxmayaraq ki, müasir kompyuterlərin güclü hesab edildiyi bir dövrdə yaşayırıq, biznes və dövlət orqanları bu cür nəhəng verilənləri informasiya olaraq idarə etmək, analiz və vizuallaşdırmaq kimi böyük çətinliklərlə qarşılaşır. Qeyd edək ki, bu verilənlərin 90% -dən artığı struktursuzdur, yəni bu cür verilənlər üçün əvvəlcədən təyin edilmiş hər hansı struktur və model yoxdur. Adətən, struktursuz verilənlərə Verilənlər Təhlili (Data Mining), Verilənlər Çıxardılması (Data Extraction) və qabaqcıl Verilənlər Analitik Texnologiyaları tətbiq edilmədikcə faydasız yaddaş olaraq görünür. Eyni zamanda əgər verilənlərinizi emal edib, başa düşə bilərsinizə, bu verilənlər sizin üçün çox dəyərli olacaqdır, əks halda, faydasız olaraq da qalacaqdır.

Big Data Day Baku 2016 Beynəlxalq Forumu (BDDDB2016), böyük həcmli verilənlər mövzusunda keçirilən tədbirdir və bu il "**Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyəre Çevrilməsi**" şuarı altında Bakıda 2cisi keçiriləcəkdir. BDDDB2016 forumu QUTexnoparkın nəzdində fəaliyyət göstərən CeDAWI (Center of Data Analytics and Web Insights) araşdırma mərkəzi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi təşkilatçılığı, Azercell Telekom MMC-nin sponsorluğu və QUTexnoparkın, IEEE Kompyuter Cəmiyyətinin Azərbaycan şöbəsi texniki dəstəyi ilə 17 may 2016-ci il tarixində Qafqaz Universitetində keçiriləcəkdir. Tədbirdə böyük

həcmli verilənlərin sahəsində öz həlləri ilə tanınmış IBM, Oracle, Microsoft kimi global və AzerCell və ATL kimi yerli şirkətlərin ekspertləri məruzələrlə çıxış edəcəklər.

Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.

### **ƏHATƏ OLUNACAQ MÖVZULAR:**

- Verilənlər elmindəki aktual mövzular
- Böyük həcmli verilənlərin gətirdiyi böyük imkanlar və çətinliklər – Böyük həcmli verilənlərdən istifadə halları
- Böyük həcmli verilənlərin müştəri təcrübəsi və biznesdə tətbiqinin gətirdiyi imkanlar
- Çox-sahəli sənayedə böyük həcmli verilənlərin təsiri
- Təbii Dil Texnologiyaları – NLP və Kompyuter Linqvistikası
- Böyük həcmli verilənlər üçün açıq qaynaqlı platformalar
- Böyük həcmli verilənlər və Analizi - Yaşam Dövrü
- (I|P|S|. )aaS anlayışları və platformaları
- Böyük həcmli verilənlər sənayesində kim kimdir
- Açıq Verilənlərə Təşəbbüs

### **CAVABLANDIRILACAQ SUALLAR:**

- Böyük Həcmli Verilənlərin dəyəri nədir?
- Bu bizə necə təsir edəcək?
- Böyük Həcmli Verilənlər erası - biz buna hazırıqmı?

### **TƏDBİRİN HƏDƏF AUDİTORİYASI:**

- Çox-sahəli bizneslər və təşkilatlar (Maliyyə, Bank, Enerji, Pərakəndə, Telekom, Marketing, Dövlət, Kiber-Təhlükəsizlik, Səhiyyə)
- Sahibkarlar
- İT mütəxəssislər
- Tələbələr (tələbələrin iştirakı çox əhəmiyyətlidir)
- Alimlər və Tədqiqatçılar
- Dövlət nümayəndələri

**TƏDBİRİN VEBSAYTI:** <http://cedawi.org/BDDDB2016>

### **TƏŞKİLATÇILARIN VEB ÜNVANLARI:**

<http://www.barama.az>

<http://www.cedawi.org>